

May 2013

PwC Azerbaijan Times

3 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Vergi sazişləri
- Vergi Əməkdaşlığı Sazişi
- İkiqat Vergitutmanın aradan qaldırılmasına dair Saziş
- Vergi Məcəlləsində Son Dəyişikliklər



pwc

Vergi sazişləri

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz, aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411
www.pwc.com/az

© 2013 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.

• 27 fevral 2013-cü il tarixində Qırğız parlamenti Azərbaycan Respublikası ilə bağlanmış vergi sahəsində əməkdaşlıq müqaviləsini ratifikasiya edən qanun qəbul edib. Həmin müqavilə 30 mart 2012-ci il tarixində Bakı şəhərində imzalanıb və tərəflər arasında vergi qanunvericiliyinə riayət olunması məsələlərinə dair qarşılıqlı əməkdaşlığı və məlumat mübadiləsini nəzərdə tutur. 8 may 2013-cü il tarixində Qırğızistan Xarici İşlər Nazirliyi müqavilənin 2 aprel 2013-cü il tarixində qüvvəyə minməsinə bəyan etmişdir.

• 18 aprel 2013-cü il tarixində Bosniya Nümayəndələr Palatası Azərbaycan ilə İkiqat vergitutmanın aradan qaldırılmasına dair sazişi təsdiq edən qanun qəbul edib. Saziş 18 oktyabr 2012-ci ildə Bakı şəhərində imzalanıb. Sazişə uyğun olaraq, dividendlər, faiz və royalti məbləğlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Saziş hər iki ölkə arasında ratifikasiya fərmanlarının

mübadiləsindən sonra qüvvəyə minəcək.

• 19 aprel 2013-cü il tarixində Azərbaycan və Makedoniya nümayəndələri Bakı şəhərində İkiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalayıblar. Saziş hər iki ölkə arasında ratifikasiya fərmanlarının mübadiləsindən sonra qüvvəyə minəcək.

• 12 mart 2013-cü il tarixində Monteneqro və Azərbaycan nümayəndələri İkiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalayıblar. Saziş Monteneqronun Maliyyə Naziri və Azərbaycanın Vergi Naziri tərəfindən imzalanıb və hər iki ölkə arasında ratifikasiya fərmanlarının mübadiləsindən sonra qüvvəyə minəcək.

PwC Azerbaijan Times

3 sayılı Buraxılış

Vergi Məcəlləsində Son Dəyişikliklər

- 19 aprel 2013-cü il tarixli qanun Vergi Məcəlləsində Sənaye və Texnoloji parkları ilə əlaqədar bir neçə əlavələrin edilməsini nəzərdə tutur.
- Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə uyğun olaraq, Sənaye və Texnoloji parkların qeydiyyat şəhadətnaməsini əldə edən və bu parklarda fəaliyyət göstərən hüquqi şəxslər və sahibkarlar həmin Sənaye və Texnoloji parkların rezidentləri hesab olunurlar.
- Vergi Məcəlləsinə əsasən, Sənaye və Texnoloji parklarda rezidentlər, idarəçilik təşkilatları və operatorlar bir sıra vergi imtiyazlarından yararlanırlar. Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər obyektlərin Sənaye və Texnoloji parklardan yeni rezidentlərə ötürülməsinə görə vergi imtiyazlarının tətbiq olunmasını, həmçinin Sənaye və Texnoloji parklardakı fəaliyyətlər üzrə mənfəət və zərərin vergi uçotunu əhatə edir.